

Tağıyevin maarifçilik fəaliyyətinin şanlı sahifəsi

Bakıda müsəlman qızlar üçün ilk dünyəvi məktəb necə yaradıldı?

Xalqımızın böyük oğlu H.Z.Tağıyevin adı - XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanın görkəmli məsenatı kimi tarix dəşmişdər. Bakıda qadın və qızlar üçün azərbaycan dilində ilk dünyəvi məktəbin açılması təhsil, maarif və mədəniyyət hamisi - H.Z.Tağıyevin adı ilə bağlıdır. Bu məktəbin əsası H.Z.Tağıyevin tərəfindən 1898-1900-cü illərdə qoyulmuşdur.

Tarixi sənəd və mənbələr təsdiq edir ki, Hacı Zeynalabdin Tağıyevin elmə, təhsilə və mədəniyyətin müxtəlif sahələrinə göstərdiyi həmlik əsil məsenatlıq nümunəsi olmuşdur. H.Z.Tağıyev Azərbaycanda maarifçilik hərəkatına, elm və təhsilin yayılmasına kömək etti. Uzadın nadir iş adamlarından biridir. H.Z.Tağıyevin özü elm və savad sahibi olmasa da, xalqın maarifləndirilməsi və savadlılığın aradan qaldırılması, ölkəmizde elm və təhsilin yayılmasında fədakarlıq göstərən ziyanlıların köməyinə çatmışdır. Azərbaycanın ilk məlli qəzeti olan "Əkinçin", müsəlman qızları üçün Bakıda ilk dünyəvi məktəbin və digər təhsil ocaqlarının yaradılmasında və onların fəaliyyət göstərməsində H.Z.Tağıyevin böyük maliyyə dəstəyi olmuşdur. Onun məsenatlıq fəaliyyəti olduqca zəngin və çoxşaxəlidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Hacı Zeynalabdin Tağıyevin abidesinin ucaldılması haqqında" 11 mart 2020-ci il tarixdə imzaladığı Sərəncamda H.Z.Tağıyev, Azərbaycanda neft sənayesinin inkişafında xidmətləri olmuş böyük xeyriyyəçi, maarifperver və ictimai xadim kimi qiymətləndirilir.

MÜFƏTTİŞİN MƏKTUBU

Bakıda qız və qadınlar üçün azərbaycan dilində ilk dünyəvi məktəbin açılması yolunda H.Z.Tağıyevin göstərdiyi fədakarlığı eks etdirən tarixi mənbə və sənədlər Azərbaycan Respublikasının Dövlət Arxivini və Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin müxtəlif fondlarında qayğı ilə qorunub saxlanılır. Həmin sənədlər və digər mənbələrə əsaslanaraq hazırladığım bu meqaləni dəyərlə oxucularımızın diqqətinə çatdırıram. Bakı Quberniyası və Dağıstan Vilayeti xalq məktəbləri direktoru və müfəttisi vezifəsinə icra edən A.S.Tixorjevski Qafqaz Tədris Dairesi Qəyyumunun təklifi əsasında II Nikolayın qarşısında gələn müraciətə tacqoyma mərasimini qeyd ediləsi ilə əlaqədar Bakı şəhərində müsəlman qızlar üçün Xalq Maarif Nazirliyinin birləşinifli və yaxud ikisiniifli kurs üzrə məktəbin təsis edilməsinə pulun ayrılması və həmin məktəbə Alihəzərət Böyük Knyaz Olga Nikolayevnanın adının verilmesi məsəlesi ilə bağlı 1896-ci il martın 22-də 354 sayılı məktubla tanınmış xeyriyyəçi H.Z.Tağıyevə müraciət etmişdir. Məktubda, həmçinin bildirilirdi ki, həmin məktəbdə müsəlman ailəsinin tələbələrinə cavab verəcək əl işləri və evdarlığı tədris olunacaqdır. Əger Bakıda müsəlman qadın məktəbinin açılmasına H.Z.Tağıyevin razılığı olarsa, həmin məktəb İmpriya ərazisində müsəlman qızlar üçün ilk məktəb olacaq və həmin məktəbə Alihəzərət Böyük Knyaz Olga Nikolayevnanın adının verilməsinə dair onun yazacağı razılıq cavabının yubadılmasından Qafqaz Tədris Dairesinin Qəyyumuna çatdırılması H.Z.Tağıyevdən xahiş edildi.

Yeri gəlmışkən, qeyd edək ki, XIX əsrin ikinci yarısından etibarən Bakıda bir neçə qadın məktəbi, o cümlədən müqəddəs Nina qadın məktəbi, Bakı Mariin qadın gimnaziyası fəaliyyət göstərirdi. Lakin həmin məktəblərdə tədris yalnız rus dilində aparılırdı. Doğma Azərbaycan dilində qız və qadınlar üçün hər hansı bir təhsil ocağı mövcud deyil-

di. Qadınların tehsilli olmasının vacibliyini yaxşı anlayan və bunu ürəkdən arzulayan H.Z.Tağıyev azərbaycanlı qızların dünyəvi qadın tehsili ala biləməs üçün müvafiq məktəbin açılması və həmin məktəbin saxlanılması gələn 150.000 min rubl ödəyəcəyi haqqında öz təklifini 1896-ci ilin aprelin 24-də Qafqaz Tədris Dairesinə təqdim etmişdir. Onun tərəfindən bele bir təklif Xalq Maarif Nazirliyinə də təqdim edilmişdir. Bu barədə Qafqaz Tədris Dairesinin Qəyyumu K.P. Yanovskinin H.Z.Tağıyeva Tiflisdən yazdığı 29 aprel 1896-ci il tarixli 3499 sayılı məktubunda qeyd edilib. Tarixi mənbələr təsdiq edir ki, Bakıda müsəlman qızlar üçün məktəbin yaradılması heç də əsanlıqla başa gəlməmiş və bu iş xeyli vaxt tələb etmişdir. Qafqaz Tədris Dairesinin Qəyyumu K.Yanovski 1897-ci il aprelin 8-de H.Z.Tağıyevə göndərdiyi məktubda qeyd edirdi: "Əlahəzərət Hacı Zeynal Abdin. Mənim, H.Z.Tağıyevin irəli sürdüyü şərtlər daxilində Bakı şəhərində rus-tatar qadın məktəbinin yaradılmasına Xalq Maarif Nazirliyinə tərəfindən icazənin verilməsi haqqında xahişin nəticəsi olaraq cənab Xalq Maarif Naziri bildirdi ki, sizin təklif etdiyiniz aşağıdakı şərtlərlə Bakıda rus-tatar qadın məktəbinin yaradılmasına heç bir maneə yoxdur:

tərəfdən, qonaqlıqlardan və s. daxil olmuş pullardan istifadə olunur.

Baki quberniyası xalq məktəblərinin direktoru A.S.Tixorjevski 1898-ci il iyulun 18-də Bakıdan Qafqaz Tədris Dairesinin Dəfər-xanasına göndərdiyi məktubda bildirirdi: "Cən.Tağıyev olmadığına görə, onun rəisi K.A. Urişkiye müraciət etmiş və o, bildirmişdi ki, cən. Tağıyev Dövlət Bankının Bakı filialında etdiyi ödenişlərin qəbələrini də eləvə edərək məktəbə "Aleksandrinski" adının verilməsi xahiş ilə iyulun 18-de müsəlman qadın məktəbinin nizamnaməsinin layihəsini Qəyyuma artıq təqdim etmişdir. Nizamnamənin layihəsi təsdiq edildikdən sonra o, məktəb binasının tikilişinə başlayacaqdır."

TAGİYEVİN MƏNZİLİNDE KEÇİRİLƏN İLK İCLAS

Bakıda yaradılacaq müsəlman qadın məktəbinin nizamnaməsinin layihəsi 1898-ci il mayın 16-da təsdiq edilmişdir. Nizamnamənin layihəsi təsdiq edildikdən sonra H.Z.Tağıyev məktəb binasının layihəsinin işlənməsini polşalı arxitektor İlof Qoslavskiyə tapşırımdır. Məktəbin binasının tikilişi iki il ərzində davam edərək 1900-cü ilə başa çatdırılmış və həmin bina 864 kvadrat səgen



1. Qadın məktəbi - müsəlman ailələrinin tələbələrinə uyğun olaraq əl işlərini və evdarlığı tədris edən əlavə şöbə də daxil olmaqla, Qafqaz Tədris Dairesinin birləşinifli məktəb təpə olmalıdır.

2. Məktəbin nəzdində məktəbdə tərbiya olunan en azı 20 nəfər azərbaycanlı qız üçün nəzərdə tutulan pansion olmalıdır; ola bilsin ki, qəbul olunaraq pulsuz təhsil alan, stattdan əlavə gelib-gedən pansionçular da olsun.

3. Məktəbdə çalışan bütün tərbiyəçilərin və xidmətçilərin dini məzhebi müsəlman olmalıdır.

4. Məktəbin Fəxri Qəyyumu - məktəbin təsiscisi Hacı Zeynalabdin Tağıyevdir, o, dünyasını dəyişdiriyi halda - bu hüquq ırsı halda onun böyük oğluna və böyükük qaydada onun neslinə keçir.

5. Məktəbin Qəyyumluq Şurasına aşağıdakılardan daxildir: Məktəbin fəxri qəyyumu; Bakı Şəhərinin başçısı; Quberniya Qazisi; Bakı quberniyası Xalq məktəbləri direktoru; Bakı Mariin qız məktəbinin rəisi və fəxri müsəlmanlardan Bakı Şəhər Dumasına seçilmiş üç nəfər.

6. Qəyyumluq Şurası şagirdlərin təhsil və pansionun saxlanması haqlarını müyyən edir, məktəbin genişləndirilməsi və böyüməsinin qayğısına qalır; xidmətçilərə və kasib şagirdləre geyim və tədris vəsaitlərinin eldə ediləsi üçün vəsat ayırrı;

7. Məktəbin və pansionun saxlanması üçün Zeynal Abdin Tağıyevin yatırıldığı kapitaldan daxil olan faizlərdən; körəlli ianələrdən, əger təyin etdirmişdirə, Bakı şəhərinin büdcəsindən daxil olan vəsaitlərdən; konser-

yer tutaraq H.Z.Tağıyeye 184.000 rubla başa gelmişdir. Bakı qadın rus-müsəlman məktəbinin Qəyyumluq Şurasının sədri H.Z.Tağıyev 1900-cü il aprelin 23-də Bakı quberniyası xalq məktəblərinin direktoru A.S. Tixorjevskiye məktub göndərərək, onu, Imperatritsa Aleksandra Fedorovnanın adını daşıyan rus-müsəlman qadın məktəbinin Qəyyumluq Şurasının aprelin 24-də axşam saat 8-də onun evində keçiriləcək ilk iclasına dəvət etmişdir. Qeyd edək ki, Bakı Aleksandrinski rus-müsəlman qadın məktəbinin Qəyyumluq Şurasının sədri H.Z.Tağıyev Qəyyumluq Şurasının iyunun 25-də keçirilmiş iclasının qərarına əsasən, aşağıda qeyd olunan şəxslərin, o cümlədən Tiflis məq. Nina qadın məktəbinin altı sinfini 8 iyul 1900-cü ilə bitirərək 810 sayılı şəhadəname əldə etmiş Hənife xanım Məlikova; Vilensk qadın gimnaziyasını bitirərək 299 sayılı attestatla molla rütbəsinə layiq görülmüş Əsma Soltan xanım Məmməd Əfəndi qızının müvafiq vəzifələrə təsdiq edilməsi haqqında Bakı quberniyası və Dağıstan vilayətinin xalq məktəbləri direktoru A.S.Tixorjevskiye məktubla müraciət etmişdir. 1902-ci ilin məlumatına görə, hə-

min dövrde Məktəbin Qəyyumluq Şurasının sədri H.Z.Tağıyev, şuranın üzvleri A.M.Topçubaşov, M. Latkina, H.b.Məlikov, S.V. Melikova, S.A.Tixorjevski və F.Vəzirovdan ibarət olmuşdur. Məktəbin Qəyyumluq Şurasının 9 may 1902-ci il tarixli qərarı ilə şuranın sədr müvənni H.Z.Tağıyevin arvadı S.V.Tağıyevə seçilmişdir.



■ Rafiq Səfərov,
Azərbaycan Respublikası
Milli Arxiv İdarəsinin
baş məsləhətçisi

MÜƏLLİM QITLİĞİ NECƏ HƏLL EDİLDİ?

Tağıyevin yorulmaz səyləri neticəsində məktəbin normal fəaliyyətin temin edilməsi məqsədilə aktuar sayılan müəllim qitliği məsələsinə qismən de olsa həll etmek mümkün olmuşdur. H.Z.Tağıyev türk dili müəllimi çatışmadığı haqqında qəzet vasitəsi ilə müsəlman müəllimlərə müraciət etmiş və bu çağırışa səslənən Hənife xanım Məlikova, Rehile xanım Terequlova, Meryəm xanım Culikeviç Bakıya gelmişlər. H.Z.Tağıyevin maarifçilik fəaliyyətinin şanlı səhifəsi kimi milli təhsil tariximizə daxil olan qız məktəbində təhsil əvvəl dördilliklə idi, 2 ildən sonra beşillik, daha sonra isə altıllik oldu. H.Z.Tağıyev, Bakıda müsəlman qızlar üçün açdığı məktəbin nəzdində iki illik pedaqoji kurslarının açılmasına də nail olmuşdur. Belə ki, 1913-cü il fevralın 5-de H.Z.Tağıyev Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəbləri direktoruna ərzə ilə müraciət etmişdir. Həmin müraciətdə qeyd edilirdi: "Mən, Romanovlar səltənetinin 300 illiyi kimi qarşidan gelen fərqli hadisəni rus müsəlmanlarının öz yurdudaşları ilə yaxınlaşdırılmasına xidmət edə biləcək bir işə qeyd etmək istəyirəm. Düşnürəm ki, bu işə yaxşı bir töhfə kimi Bakı Aleksandrinski qadın rus-müsəlman məktəbinin nəzdində iki illik pedaqoji kurslarının açılmasına icazə vermişdir".

Aleksandrinski qadın rus-müsəlman məktəbinin qeyyumiş şurasının sədri H.Z.Tağıyev 1915-ci il aprelin 4-də göndərilmiş 1201 №-li məktubda bildirilirdi ki, Qafqaz Tədris dairesi Popeçitellin 10 aprel 1913-cü il tarixli, 8457 №-li təklifi ilə müsəlman qız məktəbinin nəzdində iki illik pedaqoji kurslarının açılmasına icazə vermişdir. Beləliklə, ibtidai məktəbdə müəllimlərin hazırlanması üçün nəzərdə tutulan kurslar açıldı.

Qeyd edək ki, Azərbaycanda milli ziyanın təbəqəsinin yaranmasında, maarifçilik tariximizdə dünyəvi qadın təhsilinin inkişafında, Azərbaycan qadının təhsilinin dünyəvi təhsil etdiyi ilk müsəlman qız məktəbinin əhəmiyyətli xidmətləri olmuşdur. Bu məktəbi bitirən onlara azərbaycanlı qızlar sonrakı dövrlərdə, xüsusilə müstəqillik illərində milletimizin mədəni tərəqqisində, Azərbaycan Xalq Cümhuriyyətinin təhsil siyasetinin həyata keçirilməsində yaxından iştirak etdilər.

Keçmiş Rusiya İmpriyasinda müsəlman qızlar üçün ilk dəfə olaraq H.Z.Tağıyev tərəfindən Bakıda açılmış məktəbin fəaliyyəti daşnak-bolşevik dəstələri tərəfindən 1918-ci ilin martında azərbaycanlılara qarşı töredilmiş Bakı qırğını zamanı dayandırılmışdır. Cümhuriyyət dövründə de bu məktəbi bərpə etmek mümkün olmadı. Lakin bütün burları baxmayaraq, danılmaz bir faktdır ki, ötən əsrin əvvəllerində yetişən ziyanlı Azərbaycan qadınlarının böyük əksəriyyəti ni bu məktəbin pedaqoqları və məzunları təşkil etmişdir.

Dövrünən tanınmış iri sənayecisi, məşhur xeyriyyəçi-mesenat H.Z.Tağıyevin ölkəmizdə qadınların təhsilə calb edilməsi, qadınlar arasında savadlılığın və gerilinin aradan qaldırılması sahəsində gördüyü son dərəcə əhəmiyyətli işlər xalqımız tərəfindən heç vaxt unudulmur, daim böyük hörmət və ehtiramla yad edilir.